

- Oğlum, niyə ölməyə belə tələsirsən?
- Ölməyə yox, qisasımızı almağa tələsirəm, ana!
Bu, anasıyla son söhbəti idi Nicatn.

44 günlük Vətən müharibəsi ididlərimizin şücaəti, döyüş ruhu, haqq uğrunda mübarizə əzmi sayəsində otuz illik işğala son qoyaraq böyük qələbəmiz ilə nəticələndi. Bu uğurda minlərlə ididlərimiz canından keçdi. Onlardan biri də Nicat Şükürlü idi. Yaşasayıdı, şəhadətindən 12 gün sonra 29 yaşlı tamam olacaqdı...

Xidməti borcunu illər öncə ödəmiş olsa da, ürəyi dözmürdü. Vətənin dar gündə yaxasını kənarə çəkərək yaşamağı qıruruna, qeyrətinə siğışdırmadı və həmin günlərin birində hərbi komissarlığa gedərək adını könüllülər sırasına yazdırdı. Həmin gün ona hələ gözləyəcəyini, könüllülərə ehtiyac olmadığını desələr də, ruhdan düşmədi, ertəsi gün də gedib israrla təkid etdi.



Şəhidlərimizin qisasını alan qəhrəman

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası bunu da deyir ki, bir axşam ailəlikcə süfrə arxasında əy-

icazə alaraq ailəsiylə görüşməyə gəlib. Anası üzündəki həsrət, nisgil dolu güllümsəməyə o anları sanki yenidən yaşayır: "Əvvəl atasıyla, bacısıyla görüşdü. Bacısının başına siğal çəkib qula-

ğına nəsə dedi. Yəqin ki, mənə ona tapşırırdı... Sonra mənə yaxınlaşdı. Son dəfə canımdan bir parçamı öpdüm, qucaqladım, qoxusunu ciyərlərimə çekdim. Ayrılıb 1-2 addım atandan sonra mənə tərəf çevrilib, "Ana, boyunu niyə bükmüsən. Başını həmişə dik tut" dedi və getdi. Demə, bu, son görüşümüz imiş".

"Oğlum həmişə fəxrim olub"

Şəhidimizin atası Ayaz Şükürovdan oğlunu soruşur. Boğazında düyünlənən qəhərlə güclə danişir. Deyir ki, həmişə oğul övladının olmasını arzulayıb. İlk Nicat olub. Onun doğulduguunu eşidəndə sevincindən yərə-göyə siğmayıb. Şəhid olana qədər o, atasına bu sevinci yaşadıb. Elə şəhadətə qovuşandan sonra da... Bir də tez-tez onu xəstəxanadan çıxarıb evə götirdiyi günü xatırlayır. Taleyiñ işinə bax, o zaman nə biləydi ki, bu evə bir gün bələkdə götirdiyi körpəsinə 29 ildən sonra ciyinlərində çıxaracaq..."Elə bir an olmur ki, oğlumu düşünməyim, həmişə fikrimdədir. Mərd oğul idi. Heç vaxt haqsızlığa dözməzdı. Sonuncu dəfə oktyabrın 9-u səsini eşitdim", - deyir Ayaz Şükürov.

Şəhidimizin uşaqlıq və döyüş yoldaşı Vüqar Mehdiyev deyir ki, o, həmişə yaşıdlarından fərqlənirdi. Dürüst, cəsarətli, qorxmaz idi.

Torpaqlarımızın işğalda olması, xüsusilə də 2020-ci ilin iyul hadisələri ona yaman təsir etmişdi. Qismən səfərbərlik elan olunduqdan sonra birlikdə hərbi komissarlığa gedib adlarını yazdırıblar. Vüqar deyir ki, komissarlıqlıdan ilk ona zəng gəlib. Nicat elə bilib ki, onu aparmayacaqlar. Hərbi komissarlığa getməyə hazırlaşmış ki, ona da zəng gəlib.

Keçirilən təlimlərdən sonra hər iki dost cəbhəyə yola düşüb. Burada da Nicat öz əvvələyi, bacarığı ilə fərqlənib. Bu xüsusiyətlərinə görə onu manqa komandiri təyin ediblər. Vüqar deyir ki, ayrı-ayrı bölgülərdə olsalar da, eyni taborda vuruşmuşlar. Döyüş zamanı neçə yaralı əsgərə kömək



ləşib şam edirmişlər. Nicat yenə qeyzlə tapdaq altında qalan torpaqlarımızdan, artıq savaşmağın vaxtının gəldiyindən danışındı. Lakin onun döyüşə qatılmaq istəyindən ailəsi bixəbermiş: "Oğluma uzun-uzun, həsrətlə baxdim! Bu zaman o, gözümə həmişəkin-dən daha yaraşıqlı, mərdanə göründü..." - deyir Yeganə xanım.

Adını könüllülər siyahısına yazdırığı üç gündən sonra öyrəniblər. İlk olaraq bacısına deyib. Bunu eşidən Yeganə xanım hövənak oğluna zəng edib, səsi titrəyə titrəyə özündən soruşub. Anasının kövrəkliyini görüb ona toxraqlıq verərək deyib ki, "Ana, darıxma, o qədər könüllü var ki!".

Sentyabrın 29-da döyüşə yolanmazdan əvvəl komissarlıqlıdan

icazə alaraq ailəsiylə görüşməyə gəlib. Anası üzündəki həsrət, nisgil dolu güllümsəməyə o anları sanki yenidən yaşayır: "Əvvəl atasıyla, bacısıyla görüşdü. Bacısının başına siğal çəkib qula-



etdiyinin, son nəfəsinədək necə döyüşdүünün şahidi olub.

Füzulinin və Cəbrayılın azad olunmuş ərazilərinin möhkəmləndirilməsində iştirak ediblər. Oktyabrın 11-də elə bu cəbhədə də ağır yaralanıb Nicat Şükürlü. Həkimlərin bütün səylərinə rəğmən onu həyatda saxlamaq mümkün olmayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yeri-nə yetirdiyi üçün Nicat Şükürlü Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

**Ülkər XASPOLADOVA,
"Azərbaycan"**



Universitetinə daxil olub. Qismət də elə gətirib ki, universiteti bitir-sə də, diplomunu şəhid olduqdan sonra anasına təqdim ediblər.

Anası Yeganə Şükürova deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-

ması Nicat həmişə narahat edirdi: "Tovuz hadisələri isə sanki səbri ni daşıran son damla oldu. Hərbçilərimizin, xüsusən Polad Həsimovun erməni təxribatına uğraması ona yaman təsir etmişdi. Evde qərar tuta bilmir, bütün günü xəbərlərə qulaq asır, şəhidlər haqqında məlumatlar öyrənməyə çalışırı. Qisas eşqiyə alışib-yanırdı. Elə deyirdi ki, bu qan yerdə qalmamalıdır".

Anası Yeganə xanım deyir ki, torpaqlarımızın işğal altında ol-